



Azərbaycan Respublikasının Prezidenti  
yanında Qeyri-Hökumət Təşkilatlarına  
Dövlət Dəstəyi Şurası

20 Yanvar İctimai Birliyi

# VƏTƏN İGİDLƏRİ İLƏ TANINIR!



**VƏTƏN İGİDLƏRİ  
İLƏ TANINIR!**

## TARİXİ QARABAĞ

*Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımını ilə 20 Yanvar İctimai Birliyi tərəfindən hayata keçirilən "Bakı, Qusar və Neftçala şəhərlərində yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliğü" layihəsi çərçivəsində hazırlanmışdır.*

**Layihənin rəhbəri: Sultan Əzimzadə**

*Təqdim olunan kitabçada 20 yanvar hadisələri, tarixi Qarabağ hadisələri, Aprel döyuşləri, eləcə də adıçəkilən hadisə və döyuşlərdə Vətən uğrunda canından keçən şəhid övladlarımız anılaraq onların qəhrəmanlıqlarından söhbət açılır.*

**© Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası**  
**© 20 Yanvar İctimai Birliyi**

Qarabağ torpağı dünyanın ən qədim insan məskənlərindən biridir. Bu gün işğal altında olan Füzuli torpağında Azix mağarası yerləşir. Tarixən Azərbaycan torpaqlarına göz dikən ermənilər Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yaşamış, bu ərazilərə sonradan və tədricən başqa ölkələrdən köçürülmüşlər. XIX əsrin salnaməcılardan olan Mirzə Yusif Qarabağının Rusiya-İran münasibətlərinin (1800-1828) və Azərbaycan tarixinin müəyyən sahifələrini öyrənmək nöqtəyinənəzərdən qiymətli mənbələrdən birini təşkil edən "Tarixi-Safî" əsərində ermənilərin tarixi ərazilərimizə ilk gəlişləri haqqında maraqlı faktlar açıqlanır. İstər qədim dövrdə, istər monqolların istilası zamanında və istərsə də səlcuq və türkmən sultanlarının hakimiyyəti dövründə, Gəncədə həmişə böyük xanlar və bəylərbəyilər oturmuşlar. Amma Səfəvilər dövründə Şah Abbas Gəncədə abadlığın binasını qoysuğu üçün orada çox vaxt Qacar Ziyadoğlu xanları hökmənlilik edir və Qarabağın da ixtiyarı onları əlində idi. Ziyadoğlu xanları həmişə Səfəvi dövlətinə havadar və sadiq olmuşlar. Buna görə də fərمان və yazırlarda onları böyük əmirlər əmiri, Gəncə və Qarabağın bəylərbəyi, Qacar Ziyadoğlunun müsahibi kimi adlandırırlar. Daha sonra Mirzə Yusif Qarabağı belə bir məlumat da verir ki, qəzəblə Nadir şah səltənətə keçdikdən və müstəqil şah olduğandan sonra dərhal Gəncə xanlarının salahiyətlərini əlindən aldı, sonra Qazax və Borçalı ellərinin ixtiyarını da onlardan alıb Gürcüstan valisinə verdi. Nadir şah Qarabağ ellərindən ibarət olan Cavanşirilər, Otuzkililər və Kəbirililərin Xorasana köçürülməsi haqqında əmr verdi. Qarabağın Xəmsə mahallindəki Çiləbörd, Xaçın, Talış, Vərəndə, Dizəq mahallalarına ermənilərdən məliklər təyin etdi və onlara əmr verdi ki, heç vaxt heç kəsin əmrinə təbe olmasınlar, əzlərinin lazımı şikayətlərini birbaşa padşaha yetirsinlər. Buna

gördə də Gəncə xanlarının səlahiyyətləri əllərindən alındı və getgedə onlar zəifləşdilər.

Ermənilərin Azərbaycan ərazisində qədim türk daş qəbirləri, onların üzərindəki xaç işarələri ilə bağlı iddiaları insanda bu saxtakarlığın və yalanın hüdudusunun olması təsəvvürü yaradır. Qədim dövrlərin noiniki takca xaç rəsmələri üzərində, ümumiyyətlə diqqət yetirdikdə Cənubi Qafqazda Alban dövrü bütün memarlıq abidələrinin daş və divar rəsmələrində və elcə də süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi onu göstərir ki, o dövrda yerli xalqlar içərisində türkdilli tayfalar çoxluq təşkil edibdir. Alban dövrü xaçlarının tədqiqi daha çox maraq doğurur. Ermənistanada erkən dövr xaçkarların yaradılmasına başlanıllarkən, artıq xristianlığı ermənilərdən 227 il əvvəl qəbul etmiş albanlarda formalasmış və alban fəlsəfi-mifik dünyagröşütünü əks etdirən xaçdaş qoyma ənənəsi var idi. Lakin əksər erməni alimləri Alban mədəniyyətini məhv etmək üçün Alban xaç daşlarını da erkən dövr xaçkarları kimi təqdim etməyə çalışmışlar. Qafqaz Albaniyasında fəaliyyət göstərən, indi isə bir çoxunun ermənilərə verildiyi və üzərində Ermənistən Respublikasının qurulduğu torpaqlarda qalmış Alban kilsələri və onların yaranma tarixi ilə bağlı məlumatlar da biza düşmən kəsilmiş sünə qonşularımız tərəfindən mənimcsənilir və saxtalaşdırılır. Belə abidələr sırasında hələ ki, işğal olunmuş torpaqlarımızda da dini-memarlıq abidələri vardır. Məsələn, Gəncəsər monastırı keçmiş Ağdərə rayonunun (indiki Kəlbəcər) Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən XIII əsr xristian alban monastırı. Orta əsrlərdə monastır Alban Həvvəri Kilsəsinin mərkəzi iqamətgahı olmuşdur. 1991-1994-cü illar Qarabağ mühəribəsinin nəticəsində bu tarixi abidənin yerləşdiyi ərazi Ermənistən Silahlı Qüvvələrinin işğalı altındadır.

Laçın rayonu ərazisində yerləşən Varazqun qədim alban məbədi də hələ ki, düşmən əsarəti altundadır. Məbad II-V əsrlərdə Qafqaz Albaniyası dövründə inşa edilib və dövrümüzə

xarabalıqları qalıb. "Erməni vandalizminin Azərbaycan ərazilərinə təkcə ötən əsrin doxsanıncı illərinin əvvəllerində tacavüzi nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli muzey, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsinin yerlə yeksan edilməsi faktı artıq bir sıra beynəlxalq taşkilatların rəsmi sənədlərində da əksini tapıb." Yer adlarımız da Azərbaycanlıların bu ərazilərinin qədim sakinləri olduğunu təsdiqləyir. Bu gün ermənilərin Arşağı erməniləşdirməyə çalışması danılmaz faktdır. "V yüzyilliyin erməni tarixçisi Moses Xorenatsi Arşaqın nəslidir, yəni onun oğlu Artaçes və nəvəsi Arşaqın hökmardır etdiyi illəri qeyd edir və Arşaqı erməniləşdirməyə - "özünüküləşdirməyə" çalışır. Lakin tarixi araşdırılmalar göstərir ki, "Arşaq sözünün açımı əslinde belədir: onun birinci komponenti "ar" (ər) - türk dönyasında qəbul olunmuş və geniş yayılmış "igid, ərən" deməkdir. İkinci komponent - "saq" (sak) isə türk tayfları birliyinin adını daşıyır. Beləliklə, Arşaq mənşəcə türk olub "saq igid, saq ərəni, saq kişi" anlamını verir." Tuğ kəndi Xocavənd rayonunun ərazisindədir. Qarabağ xanlığı dövründə Dizəq mahalının başkəndi Tuğ şəhəri idi. Dizəq mahalını məliklər idarə edirdilər. Malik mahalının başkəndi Tuğ şəhərində əyləşirdi. Atadan oğula irsi keçən məliklik möhdud səlahiyyətli vəzifə idi. Məliklər öncə bəylərbəyindən, sonra isə Qarabağ xanından asılı idilər. Nadir şah Qırxlı-Avşarın (1736-1747) ağılıq dönməndə bir sərə yarımmüştəqil oldularsa da, Pənahəli xanın təzyiqi nəticəsində yenidən tam asılı vəzifəyə düşdülər. Hazırkıda Qarabağın maşhur Tuğ kəndində yalnız ermənilər yaşayırlar. 1991-ci il oktyabrın 30-da kənd erməni hərbi birləşmələri tərəfindən işğal olundu. Kəndin əhalisi buradan qovuldu, onların çoxusu Beyləqan rayonu ərazisindəki çadır şəhərciliklərində məskunlaşdı. Kəndin adı əski türkçə bayraq deməkdir. Tarixi bilgilərə görə tuğ başında at və ya çöl öküzü quyuğu bağlanan nizədir. Tuğ bayraq və

sancaqdan fərqli bir bəlgə idi. Bu bəlgə ordu, qoşun başçılarına təqdim olunurdu. Vəzifədən asılı olaraq tuğun sayı dəyişilirdi. Tuğ, türk və altay xalq mədəniyyətində, həmçinin dövlət ənənəsində hökmənlilik simvoludur. Bayrağın təpəsinə ilişən at qurruğu, tükənmiş flama şəklindədir. Azərbaycanlıların yaşadıığı Xankəndi isə Xan yurdu olub, Xurşidbanu Natəvanın atası, Qarabağ xanı Mehdiqulu xana məxsus idi. Xankəndini özü saldırmış, gur sulu Xanbulanını da o, çəkdirmiştir.

Azərbaycan mədəniyyətinin incisi, Qafqazın konservatoriyası hesab olunan Şuşa şəhəri də bu torpaqlardadır.



Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranmış və inkişafi etmişdir. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosus (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası bühlur kimi saf və şəfali olduğu üçün onu "Şuşa" ("sügə-glass") adlandırmışlar. [10] Qarabağ hökmətləri Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə xanlığın ən strateji mövqelərində müdafiə qurğularının tikintisini başlamışdır.

1748-ci ildə Bayat qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilmişdir. Lakin, Pənahəli xan mühəribələr dövründə əhalinin sığınması üçün daha etibarlı, üç tərəfi keçilməz sildirim qayalarla əhatə olunmuş əlçatmaş dağ yaylasında yeni bir qala ucaltmabı qərara aldı. Yeni qala ilk illərdə öz banisinin adı ilə "Pənahabad", sonralar isə "Şuşa" adlandırılmağa başlandı. Doniz səviyyəsindən təxminən 1400-1800 metr yüksəklikdə yerləşən Şuşa hər tərəfdən uzunluğu 400-600 metr yaxın olan dörlərlə, daha yuxarıda isə Qırıqız, Kirs, Murov, Bağrıqan, Sarıbabədağları ilə əhatə olunmuşdur. Şəhərin qərb tərəfi dəniz səviyyəsindən hündür, Cənub tərəfi nisbətən hündür və horizontal düzənlilikdir. Bura "Cıdır düzü" adlanır. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləlli yol Daşaltı çayına aparır. "Xəzinə qala" mağarası da orada yerləşirdi.

Tomas de Vaal "Qarabağ: Ermənistən və Azərbaycan sülh və savaş yollarında" kitabında qeyd edir ki, "Şuşanı "Qarabağın Qüdsi" adlandırdılar. Şəhərin əhəmiyyəti təkcə anklavın düz ortasında yerləşən strateji mövqeli istehkamda deyil, həmçinin qədim tarixindədir.

Şuşanı Azərbaycanın müsicili və poeziya mədəniyyətinin beşiyi adlandırırlar, burada Vəqif və Natəvan kimi şairlər yaşayıb yaradıblar. 1992-ci ildə Şuşanın itirilməsi Azərbaycanın mədəni həyatı üçün sarsıcı zərbdə oldu.

Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayı, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vəqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbə-qədər uşaq mütəssisəsini, 22 ümumtəhsil məktəbinə, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas müsicili məktəbinə, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi,

turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənilər insanlığa siğışmayan vəhşiliyə də əl atdırı: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər.

Mədəniyyətimizin bir hissəsini təşkil edən mədəniyyət abidələrimiz hələ də erməni işgalindən azad ediləcəyi günü gözləyir. Torpaqlarımızın işgalindən sonra bu ərazilərdə olan bir çox tarixi memarlıq abidələrini ermənilər dağıtmış, bəzilərini də üzərilərində müəyyən dəyişikliklər edərək özlərinki elan etmişlər.

Dağlıq Qarabağın ərazi mülkiyyəti tarixdən başlayaraq ermənilər və azərbaycanlılar arasında ağır rəqabətə səbəb olur. Cari münaqişənin kökləri birinci dünya müharibəsi hadisələrinə çıxır.

## 20 YANVAR HADİSƏLƏRİNƏ BİR BAXIŞ

**Qara Yanvar, Qanlı Yanvar və ya sadəcə 20 Yanvar**—1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fəvqələdə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qatla yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğındır. Fəvqələdə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçuların 82 nəfəri amansızcasına qatla yetirmiş, 20 nəfəri ölümçül yaralamışlar. Fəvqələdə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fəvqələdə vəziyyətin elan olunmadığı rayonlarda- yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qatla yetirilmişdir.



Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur;

hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtoməşin, o cümlədən tacili yardım maşınları, yandırıcı güllələrin tövərdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin tacili yardım işçiləri və milisler olmuşdur. Qara Yanvar faciası nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcada hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsinə böğməq, xalqı təhqir edərək ona mənəvi zərba vurmaq məqsədi daşımışdır.

\*\*\*

Yanvarın 20-nə keçən gecə öldürülən 131 insandan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudİ, 3-ü isə tatar olub. Bundan başqa, 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir. Sonradan aşasdırmalar aparan Moskvadakı "Şit" ("Qalxan") adlı müstəqil hərbi qrup belə bir nəticəyə gəldi ki, Sovet ordusu sovet şəhərinin sakinlərinə qarşı əsl müharibə aparıb. Qrup hərbi əməliyyatı şəxsan başçılıq etmiş müdafiə naziri Dmitri Yazova qarşı cinayət işi açmaq tələbi ilə çıxış etdi. Həmin gün, həmçinin ən azı 21 əsgər dünyasını dayıdı.

"Şit" taşkilatı ekspertlərinin hesabatında qeyd olunur:

- *Adamların xüsusi qəddarlıqla və yaxın məqsədən güllələnmələri.* İçərisində sərnişinlər, o cümlədən uşaqlar olan 39 nömrəli "İkarus" markalı marşrut avtobusu atəşə tutulmuşdur.
- *Xəstəxanaların, tacili yardım maşınlarının atəşə tutulması.* Məsələn: 67-50 ATPI, 67-51 ATPI, 39-97 ATC dövlət nömrə nişanlı tacili yardım maşınları tanklar ilə atəşə tutulmuşdur. Həkim A.M.Marxevka öldürülmüşdür.
- *Süngü-bıçaqla qəl hadisələri.* Belə qurbanlardan biri kor və milliyyətcə rus B.V.Yefimicəvdır.
- "Kalaşnikov" avtomatlarında ağırlıq mərkəzi dəyişən

5,45 mm kalibrli güllələrdən istifadə edilmişdir.

1998-ci il martın 31-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 1990-ci ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini abdəliləşdirmək məqsədi ilə "20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında fərman vermişdir. 2000-ci il yanvarın 17-də 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə bir milyon Azərbaycan manatı məbləğində birdəfəlilik yardım ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş "20 Yanvar Şəhidi" fəxri adı haqqında Əsasnamə"yə uyğun olaraq, daha altı nəfərə "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir.

### *Müstəqilliyyə gedən yolun başlangıcı*

Bu hadisə Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi və Sovet İttifaqına ciddi zərba vurdur. Bütün Bakı əhalisi gecə qatlaş yetirilənlərin kütləvi dəfn mərasimine toplaşdı. Onlar şəhərin hündür hissəsində salınmış Şəhidlər Xiyabanında basdırılan ilk şəhidlər oldular. Kommunist partiyasının minlərlə üzvü öz partibletlərini yandırdı,

Qara Yanvar hadisələrinin əks-sədəsi bütün ölkəyə yayıldı. Hərbi müdaxilə Sovet İttifaqını bürüyən problemlərin öhdəsindən gələ bilməyən mərkəzin bacarıqlılığını üzə çıxardı. Fövqəladə vəziyyətin erməni basqınlarının qarşısını almaq üçün deyil, yalnız ermənilərin Bakını tamamilə tərk etdiklərindən sonra elan edilməsi hökumət orqanlarının tam mənəviyyatsızlığından və ya səriştəsizliyindən, ya da hər ikisindən xəbər verirdi.

Naxçıvanda qarşılurma bir neçə gün davam etdi. Sovet İttifaqında ilk dəfə birtərəfli qaydada öz müstəqilliyyini bayan edən elə məhz Naxçıvan oldu.

Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə 1990-ci il yanvarın 22-də çağırılan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında respublikanın əksər siyasi və dövlət

rəhbərləri iştirak etməmişdilər. Fövqələdə sessiya Bakı şəhərində törədilmiş faciəli hadisələrin tədqiqi üçün deputat-istintaq komissiyası yaradılması barədə qərar qəbul etmişdir. Lakin bu komissiya hadisəyə hüquqi-siyasi qiymət vermək əvəzinə, ölenlər və yaralananlar, dövlətə və ictimai təşkilatlara, vətəndaşlara vurulan ziyan haqqında informasiya xarakterli məlumatlar toplamaqla işini bitirmişdi. Bu komissiya öz rayını faciənin törədilməsindən iki il sonra – 1992-ci ildə SSRİ süqut etdikdən sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına təqdim etmişdi. Milli Şura isə 20 Yanvar faciasına hüquqi-siyasi qiymət vermək əvəzinə, deputat-istintaq komissiyasının rayını qənaətbaşx hesab edib, onu təsdiq etməklə kifayotlənmişdi.



1990-cı il yanvarın 24-dən 25-nə keçən gecə Azərbaycan KP MK-nin təşkilati məsələyə həsr olunmuş plenumu keçirilmişdir. Plenumda gündəliyə respublikada siyasi vəziyyətlə əlaqədar məsələ salınmış, Bakı şəhərində fövqələdə vəziyyətin tətbiqinin səbəblərini tədqiq etmək üçün komissiya ya-

radılmışdır. Lakin respublika kommunistlərinin ali orqanı faciəyə siyasi qiymət verməmiş, ümumiyyətlə, heç bir bəyanatla çıxış etməmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “20 yanvar faciəsinin dördüncü ildönümünü keçiriləsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında göstərilmiş və bununla əlaqədər Milli Məclisin xüsusi iclasının keçiriləsi tövsiyə olunmuşdur.

1995-ci aprelin 27-də İstanbulda Mixail Qorbaçov Qara Yanvarla bağlı bunu demişdir:

*“Bakıda fövqələdə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”.*

2015-ci ildə Mixail Qorbaçov özünün yazdığı “Həyat və islahatlar” kitabındaki memurlarında sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən yazıb. O, 20 yanvar qırığının məsuliyyətini dolayısı yolla olsa da, etiraf edib. *“Bu faciəli hadisədən dərs götürürdüm. Hakimiyət ekstremal situasiyada güc tətbiqidən imtina edə bilməz. Ancaq bu aksiyə mütləq olaraq əsaslandırılmalıdır və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır”* -deyə Mixail Qorbaçov vurgulayıb.

\*\*\*

### *Medianın işğalandırılması*

ABŞ-da “Los Angeles Times”, “The New York Times”, “Washington Post”, “The Christian Science Monitor”, “The Baltimore Sun”, və digər media orqanları Qara Yanvar barədə məlumat vermişlər.

*Yanvarın 20-də və 21-də təşkil edilən yürüşlər. 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür mitinqləri qadağan edən fövqələdə vəziyyətə qarşı açıqdan-açıqa meydən oxumaqdır. Şəhidlər xiyanətində keçirilən dəfn mərasimi “Moskva” mehmanxanasının yuxarı*

mərtəbələrində yerləşdirilmiş xüsusi nəzarətçilər və snayperlər tərəfindən diqqətlə izlənilirdi. Bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail oldular.

**"Los Angeles Times"** qəzeti, 23 yanvar 1990-ci il

Bakının işğalından sonra öz torpağına bütün varlığı ilə bağlı olan hər bir azərbaycanlının qəlbində Moskvaya və Mixail Qorbaçova qarşı dəhşətli bir nifrət hissi yaranmışdı. Vaxtilə rus imperiyasının müstəmləkəsi olan Azərbaycan indi öz suveren və demokratik hüquqlarını bərpa edir. Öz azadlıq və müstəqilliyi uğrunda mübarizə aparır. Indi adı səticidən tutmuş hakimiyət nümayandalarınadək uşaqlı-böyüklü hamı dərk edir ki, Moskva öz hüquqlarının bərpası uğrunda ayağa qalxmış milləti susdurmaq üçün Bakıya qoşun yeridib, günahsız qanlar töküb.

**The New York Times** qəzeti, 18 fevral 1990-ci il

Böyük Britaniyada isə "The Times" qəzeti, "The Guardian" qəzeti, BBC kanalı və digər media orqanları Qara Yanvar barədə məlumat vermişlər:

Azərbaycandaki hərbi əmaliyyatdan 10 gün sonra Sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə Sovet quruluşunun təməl sütunlarının silikalənməsi deməkdir.

**"The Times"** qəzeti, 29 yanvar 1990-ci il

Bu dəhşətli hərbi əməliyyatı 70 illik imperiya əsasından qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının coşqun mübarizə əzminin imperiyamın qəlbində

yaratdığı qorxu xofunun nəticəsi kimi də izah etmək olar. Ordunun şəhərə hücumu zamanı günahsız insanların vəhşicəsinə güllələnməsi, tankların adamları öz turtilları altında əzib keçməsi, qışın soyuq, şaxtalı gecəsində tonqallar atrafında qızınan dinc azərbaycanlıların üzərinə hücumda keçərək cəsədlərinin tanınmaz hala salması bütün dünya ictimaiyyəti tərəfindən nifrət və qəzəblə qarşılanıb pislənmişlidir.

**"The Guardian"** qəzeti, 22 yanvar 1990-ci il

5 avqust 1998-ci il tarixdə ümummilli lider Heydər Əliyev Bakı şəhərindəki Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidə kompleksinin ucaldılması barədə sərvətən vermişdir. 2010-cu ildə Bakının Yasamal rayonuna "20 Yanvar abidə-kompleksi"-nin açılışı olub. Kompleksin üzərində faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub.

\*\*\*

#### **20 Yanvar Faciəsi haqqında yazılın əsərlər**

- Xəliyəddin Xəlili. Azərbaycan xalqını dünyaya yenidən millət kimi təqdim edən 20 yanvar.-B.:2003.- 134 s.
- Tahir Qafarov. January 20, 1990 red and black: reasons, facts, lessons and results.- Baku: Publishing Polygraphic Centre, 2002.- 81 s.
- Çapay Sultanov. The Last Blow from the Empire: Baku, 20 January, 1990.- Baku: Qismət, 2008.- 520 s.
- Aydin Balayev. 20 yanvar hadisələri. Sənədlər, mövqelər, şəhrlər: 1990-2000.- Bakı: Çəşioğlu, 2002.- 42 s.
- 20 Yanvar faciəsi və rəbitəçilər.- Bakı: Nurlan, 2003.-95 s.
- Qulu Kəngərli. Qalı şənbəyə gedən yol: 1990-ci il

- yanvar ayının xronikası. O günlərin radio səsləri, şahidli, şəhidli gecə.- Bakı: "Azərbaycan Ensiklopediyası" NPB , 1997.- 64 s.
- Qulu Kəngərli. Qara yanvar şəhidləri.- Bakı: Gənclik, 1992.- 312 s.
  - Hacıyev, N. Bakı qırğını.- B., 1990.- 20 s.
  - Analar anar ağları- B. Azərnəşr, 1993.- 8 s.
  - Черный январь. Баку - 1990: документы и материалы.- Баку: Азернешр, 1990.- 288 s.
  - ..20 yanvar hadisələri. Sənədlər, mövqelər, şəhərlər: 1990-2000.- Bakı: Çəşioğlu, 2002.- 42 s.
  - 20 Yanvar faciəsi və rəbitəçilər.- Bakı: Nurlan, 2003.-95 s.
  - Qulu Kəngərli. Qalı şənənbəyə gedən yol: 1990-cı il yanvar ayının xronikası. O günlərin radio səsləri, şahidli, şəhidli gecə.- Bakı: "Azərbaycan Ensiklopediyası" NPB , 1997.- 64 s.
  - Qulu Kəngərli. Qara yanvar şəhidləri.- Bakı: Gənclik, 1992.- 312 s.
  - Hacıyev, N. Bakı qırğını.- B., 1990.- 20 s.
  - Analar anar ağları- B. Azərnəşr, 1993.- 8 s.
  - Черный январь. Баку - 1990: документы и материалы.- Баку: Азернешр, 1990.- 288 s.
  - Qüdrət Əbdülsəlimzadə. Nikbin faciə: Qanlı Yanvar düşüncələri . - Bakı: 2002.- 136 səh.
  - Aliya Ədalət. Şəhid ömrü yaşayanlar.- Bakı: Çəşioğlu, 2006.- 270 s.
  - Niftalı Şixlar. Dünyamızın 20 yanvar faciası. Müəllim, 2010.- 92 s.
  - Şakir Yaqubov. Mən şahidəm ki... Qara yanvar: əvvəl və sonra.- Bakı: [Azərbaycan], 1992.- 58 s.
  - Трагедия длиною в 2 года: фотохроника событий. - Баку: Азернешр, 1990.- 32 c.

- Məzahir Süleymanzadə. 20 yanvar: Güllələnmiş qəzet: 1990-cı il 20 Yanvar faciəsinin 20 illiyinə həsr olunur.- Bakı: Nurlan, 2010.-142, [2] s.
- Səməndər, R. Şəhidlər. B.: Gənclik, 1990.- 448 s.
- Bünyadzadə, Ü. Bir ölümün acısına.- B.: Gənclik, 1993.- 250 s.

## APREL DÖYÜŞLƏRİNƏ QISA NƏZƏR SALAQ

Tarix keçmiş siyasetdir, siyaset isə bugünkü tarixdir. 2-5 aprel 2016-cı il bizim üçün yaxın olduğu qədər uzaq, şərflə olduğu qədər hüzünlü bir keçmiş və müasir siyasetimizin tərkib hissədir. Ancaq tariximizdə qələbənin olduğu hər bir sohifə bizim üçün qürurvericidir. Baxmayaraq ki, mühəharibə, qanlı döyüşlər, silah, tank səsləri bizim ürəyimizdə böyük həyacan, gərginlik yaradır, bütün bunlara rəğmən qələbəyə gedən yol itkilösüz mümkün deyil. Nəinki mühəharibədə, həyatda belə qələbə qazanmaq üçün nələrisə qurban vermelisin.


1994-cü ildə atəşkəs əldə olunduandan sonra 22 il olduğu kimi yena da Ermanistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində “Aprel döyüşləri” adı altında şərflə bir dövr tariximizə həkk olundu. “Aprel döyüşləri” və “Dördgünlük mühəharibə” bizi nə verdi? Əlbəttə ki, tarixin hər bir dövründə baş vermiş hadisələr xalqımız üçün bir dərsdir, hansı ki, bu dərs bizi daha güclü, daha əzmlı və daha qətiyyətli edir. “Aprel döyüşləri”nin dövlətimiz üçün müsbət cəhətləri çox olmuşdur:

İlk növbədə, bütün xalqın vətənpərlik əhval-ruhiyyəsinin yüksək səviyyədə olduğu, yaşıdan, cinsindən, sosial mövqeyindən, dinindən, əqidəsindən asılı olmayaq hər bir vətəndaşın hər an mühəharibəyə, vətən üçün can verməyə, qan tökməyə hazır olduğu öz təsdiqini tapdı.

İllərlə insanların söylədiyi “Mühəharibə olarsa Ali baş komandanımızın əmri ilə döyüsməyə hazırlıq” cümləsinin sadəcə havaya deyilmiş bir ifadə olmadığı, gerçək olduğunu bütün xalqımız cabha boyu torpaqlar ətrafinə yığışmaqla sübut etdilər.

Regionda hegemonluq etməyə çalışan və Azərbaycanın daxili və xarici siyasetinə müdaxilə etməyə çalışın dövlətlər Azərbaycanın milli ordusunun, silahlı qüvvələrinin nəyə qadir olduğunu qısa müddətdə görmüş oldular.

Ermənistan Silahlı Qüvvələri illərlə atəşkəsi pozaraq münaqişə baş verən ərazidə yaşayın insanların dinciliyini pozmaqla daxili sabitlik üçün təhlükə yaratdıqlarını göstərməyə çalışılsalar da, Azərbaycan ordusunun da atəşkəsi pozmamaqla bir daha qayda-qanuna, beynəlxalq müqavilələrin şərtlərinə əməl etdiklərini nümayiş etdirə də, yeri gələndə öz torpaqlarının müdafiəsi, xalqının asayışının qorunması üçün Azərbaycan hərbiçilərinin döyüş qüdrətiylə yenidən tanış oldular.



Strateji cəhətdən Azərbaycan bu qısa müddətdə qələbə çalıdı və Tərtər rayonunun Talış kəndi ətrafindakı yüksəkliklər, Tərtər rayonunun Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Tərtər rayonunun Madaqız kəndi istiqamətindəki yollar düşməndən azad edildi.

Dördgünlük mühəharibə vəziyyəti tamamilə dəyişdi: əvvəlki illərdən fərqli olaraq indi üstünlük Azərbaycan tərəfindədir və cəbhə bölgəsinə geri qaytarılan ərazilərdən nəzarət etmək mümkündür.

1990-cı illərdən bəri davam edən mühəharibənin psixoloji tərəfində biz qalib olduq, insanların, əsasən də həmin işgal

altında olan torpaqlardan məcburi köçkün düşmüş vətəndaşların ümidi dəha da artdı, öz torpaqlarına geri qayıdacaqları günü, qələbə gününə inamları bir az da yüksəldi.

Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atmağa çalışan dövlətlər, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu bu münaqişənin dondurulmuş deyil, bütün region üçün ciddi təhlükə mənbəyi olduğunu, Azərbaycanın işgal faktıyla, mövcud status-kvo ilə barışmaq, Ermanistanın təxribatlarına dözmək niyyətində olmadığını və düşmənə layiqli cavab vermək, hər an torpaqları azad etmək iqtidarına qadir olduğunu gördü.



Zaqafqaziyanın ən yeni tarixi üzrə rus politoloq Oleq Kuznetsova görə 4 gün ərzindəki döyüslərdə Azərbaycan ordusu təkcə hərbçi-texniki gücünü deyil, həm də daha yüksək taktiki təlimi və döyük nizamını nümayiş etdirdi. Bunlar isə Azərbaycan ordusuna imkan verdi ki, o, 20 il ərzində düşmənin hazırladığı müdafiə xəttini hücum üçün minimal itkilerlə qıra bilsin.

Döyüslərin sonunda *Prezident İlham Əliyev bir daha bayan*

*etdi ki, Dağlıq Qarabağda və işgal edilmiş bütün torpaqlarda baş verən və baş vera biləcək hadisələr Azərbaycanın daxili işidir: «Azərbaycan torpaqlarında ikinci qondarmıa erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, galəcəkdə da olacaq».*

2016-ci ilin aprel ayı Azərbaycan tarixinə aparılan ağır döyüslər və qazanılan qələbələr ilə daxil olmuşdur. 20 ildən artıq bir müddətdə Azərbaycanın qədim Qarabağ torpağının bir hissəsini işgal edən erməni işgalçıları mahz aprel döyüslərləndən sonra başa düşdülər ki, qarşılarda onları hər an geriyə ata bilən, darmadağın etməyi bacaran bir qüvvə - Azərbaycan xalqı və dövləti vardır.

Dördgündür müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talyş kəndi ətrafindəki yüksəklikləri Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti əla keçirdilər. Döyüslər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagız istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

Ermenilərin XX əsrin 20-ci illərindən etibarən Sovet dövründə başladıqları işgalçılıq siyasətinin davam etdiyi Qarabağ torpaqlarında hər bir kənd, hər bir maddi-mədəniyyət nümunəsi, hər bir dini abidə, burada yaşayan xalqın adət-ənənələri, məşəti, folkloru, ictimaiyətde bütün həyat tərzi burada qədim bir mədəniyyətin, böyük bir tarixi epoxanın mövcudluğundan xəbər verir. Məsələn, 2016-ci ilin aprel döyüsləri zamanı azad edilən və zirvəsində Azərbaycan bayrağının dalgalanmağı başladığı Lələ təpə adlandırılan yüksəklik mühüm tarixi, etnoqrafik, dini və mədəni əhəmiyyət kəsb edir. Füzuli rayonundakı Əhmədallar kəndi yaxınlığındakı "Arqalı qəbiristanlığı"nda bayati aşığımız Lələ yatur. "Xalqımızın yaddaşında Lələnin bayatuları, həyat

maceraları əsasında yaranmış “Yaxşı-Yaman” adlı bir bayatı-dastanı da yaşamışdır.” Folklorşunas alimlərimizdən biri olan Sədənik Paşa Pirsultanının tədqiqatlarından aydın olur ki, “Lələ dağı” (bir adı da Lələ yaylığıdır) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında, qəbri isə Füzuli rayonunun Əhmədəllar kəndindədir. Yerli camaatın dediyinə görə Lələ öz qəbrinə yaxın olan Arqalı gümbezində, ondan xeyli aralı olan Babı gümbezində yaşamış, yaz-yay aylarında isə “Lələ dağı”, “Lələ yaylığı” deyilən yerdə çardaq qurmuşdur.” Babı gümbezi XIII əsrin memarlıq abidəsidir. Lələnin nəslisi, soykökü XVI əsrin yadigarı olan “Əslî-Kərəm” dastanında da özünü göstərir. O, bu dastanda yardımçı surətlərindən biridir. Kərəmin əsl adı Mahmuddur. Elə Lələnin adı məzər daşında da adı Lələ Mahmud oğlu kimi verilmişdir. Füzuli tarix və memarlıq abidələri ilə zəngin bir rayondur. Memarlıq abidələrindən Aşağı Veysəlli məscidi, Qarğabazar kəndində XVII əsr Hacı Qiyyasəddin məscidi, XVII əsr Karvansaray, XVIII əsr türbə, Qoçşahməli kəndində XVIII əsr məscidi və s. vardır. Aprel döyüşləri zamanı Babı kəndində XIII əsi Şeyx Babı Yaqub türbəsi Əhmədalılar kəndində XIII əsr Arqalı türbəsi, Böyük Bəhmənli kəndində XIX əsr məscid binası kimi mədəni abidələr işğaldan azad edilmiş, özlərinin tarixi sahibinə - Azərbaycan xalqına qaytarılmışdır.

Azərbaycan Ordusunun hayata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyati nəticəsində erməni işgalindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtməsi üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətində keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Bu məqsədə ölkə başçısı cənab İlham Əliyev 24 yanvar 2017-ci il tarixində “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. 50 ailənin kəndə köçürülməsi

üçün 10 hektar ərazi minalardan təmizlənmiş, məktəb binası, mülafiq infrastrukturun yaradılması üçün tədbirlər görülmüşdür. Yaşayış məntəqəsi XIX əsrda Cavadaga Cavanşirə məxsus ərazidə salınmışdır. Xatırladaq ki, Cocuq Mərcanlı kəndi hələ Horadız əməliyyatı zamanı işğaldən azad olmuşmuşdu. 1993-cü ilin oktyabrında Ermənistən silahlı birləşmələri tərəfindən işğal olunan kənd 1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyatı keçirdiyi uğurlu Horadız əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edilmişdi. Amma Lələtəpənin ermənilərin nəzarətində olması həmin yaşayış məntəqəsini hər zaman düşmən nişangahına çevirirdi.

2016-cı ilin şənli aprel döyüşləri zamanı qoşunlarımızın yaxınlaşduğu Ağdərə rayonunun Vəngli kəndində maşhur Gəncəsar alban məbədi, Xanabert qalası, Herabert qəsəbəsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il), Taliş kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər vardır. Cox təsəuf ki, bu tarixi mədəniyyət abidələrinin bir çoxu dağlıdır. Oradakı Qafqaz alban dinastiyaları və katolikoslarının son istinadgahı olan maşhur Gəncəsar məbədinin əsası 1240-ci ildə Həsən Cəlal tərəfindən qoyulmuşdur. 1837-ci ildən Gəncəsar alban məbədi erməni katolikosluğuna tabe edilmişdir. Ağdərə rayonunun 2016-cı il aprelin 4-dən 5-na keçən gecə ətrafında ağır döyüşlərin getdiyi Madagiz kəndində isə XII əsərə aid Alban monastırı olan Müqəddəs Yelisey monastırı, qədim körpü, 1898-ci ildə inşa edilmiş kilsə vardır.

2016-cı ilin aprel döyüşləri zamanı azərbaycan əsgərinin göstərdiyi şücaətlər düşmən tapdağı altında qalmaqdə olan yurd yerlərimizin, mədəni abidələrimizin hələlik kiçik bir hissəsini azad etdi. Lakin kiçik azadlıq xalqımıza böyük inam hissi gətirdi. Biz bir daha əmin olduq ki, lazımı anda ayağa qalxıb

Azərbaycanımızın əsərət altında qalan ərazilərindən düşməni vurub çıxaraq, mədəniyyətimizin Qarabağ, Laçın, Kelbəcər, bütövlükdə Azərbaycan tarixini gələcək nəsillər üçün qoruyub saxlayacağı.

Azərbaycan hələ qədim dövrlərdən daim yadelli işgalçılardan gözlerinin dikildiyi zəngin neft-qaz, qızılı zəngin, coğrafi-strateji cəhdəndə alverişli regiona, təbii mühitə malik ərazi olmuşdur. Avropa ilə Asiyadan kəsişdiyi nöqtədə dayaq mantaqası, körpü rolunu oynayan ölkəmizi qorumaq, müdafiə etmək ilk növbədə biz gənclərin borcudur. Müstəqilliyimizin və bərliyimizin müqaddas rəmzi olan Dövlət Himmimiz sonuncu bəndində deyildiyi kimi, Ey Şanlı Vətənim, namusunu hifz etməyə, bayrağını yüksəltməyə cümlə gənclər müştəqdir.

*Aprel dövüsləri biza nə verdi*

Dördüncü müharete zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Taliş kəndi ətrafındakı yüksəklikləri, Seysulan məntəqəsini düşməndən azad edib, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Verilən məlumatlara əsasən deyə bilərik ki, döyüşlər nticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edib. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçü öldürülbər və 500-dən artıq döyüşçü yaralanıb. Silahlı Qüvvələrimiz tərəfindən ümumilikdə 2000 hektardan artıq ərazi işğaldan azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-ci il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və


igidiliyə görə Azərbaycan hərbiçilərinin xüsusi fərqlənən bir qrup 2016-ci il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görürlüb, orden və medallarla təltif olunub. Dördgünlük mühərribə zamanı əmin olduq ki, biz xalq kimi tariximizə dayanan, keçmişimizə bağlı olan bir xalq kimi formalşmışıq. illər ötsə də, zaman keçəsə də heç kim bizim vətən sevgimizi nə azaldı, na da bundan məhrum edə bilər. Qanımız, ruhumuz vətənpərvərliklə yogurulub. Dörd gün ərzində ümidi qıqlıcmıları, qısa hissi, birlilik düşyuslu sanki silkləndi. Mürgləyərəkən oyandıq. Bir olduq. Birliyimizin fərqiənə vərdi. Ən əsası inandıq. Təkcə tələbələrdən, bu döyüşlərin onlarda yaradığı əhval-riyahiyyəndən belə bir nəticə ortaya çıxdı ki, biz əmin idik. Başlasaq bitirəcəkdik. "Ya o yanlıq ya bu yanlıq" olmayıacaqdı. Bizim olub bizdən alınan yənə bizim olacaqdı. Başlamadıq yarımcıq qaldı yənə. 2016-ci il aprel ayında demək olar ki, hər kəsin müzakirə nöqtəsi, narahatılılığı, qürur yeri, kədəri, sevinci cəbhədəki vəziyyətlə bağlı oldu. Həminin aparıcı mövzusu, müzakirə yeri aprel ayında bir neçə gün ərzində qazanılan qalibiyət oldu. Bəzilərinə görə, yarımcıq kasilən münaqişa, bəzilərinə görə isə daha düzgün seçilən bir yol. Fikirlər müxtəlif olduğu kimi, təkliflər və arzular da müxtəlif oldu. Gün keçdiyək bu təkliflər, düşüncələr dəyişir və dəyişəcək. Dəyişməyən yeganə reallıq torpağımız və şəhidlərimizdir. Onlar bizim həm qürur yerimiz, həm kədərimiz, həm tariximiz, həm də qalibiyətimizdir. "Vətən sağ olsun", deyib balasını torpağa əmanat edən, övladının tabutu üzərindəki bayraqı qoxlayıb sanki iyini ondan alan analar, atalar, sevgiləri nakam qalib qəbri üzərinə oxuyacaqmış kimi qoyulan məktublar, ömürlərinin sonuna kimi ondan yadigar qalan övladları ilə təsəlli tapacaq şəhid xanımları... və onların arxasında dayanan "şəhidimiz ölmədi, biz hamımız övladınızıq" - deyən Azərbaycan xalqı...

Aprelin 5-də hər iki tərəfin razılığı ilə atəşin dayandırılmasına baxmayaraq artıq günorta saatlarından görmək olurdu ki.

münaqişə zonasında vəziyyət dəyişib. Bunu hərbi ekspertlər, o cümlədən Ermənistan tərəfi ilə təsdiq edir. "Kommandos" laqəbli erməni general moyor Ter-Tadevosyanın sözlərinə görə, Azərbaycan qoyulan tapşırığı yerinə yetirdi", - o deyib.

Mənə görə düşmənin məqsədi bizim silah və hərbi gücün harada yerləşdiyini, imkanlarımızın nə olduğunu öyrənmək idi.. Onlar öz hədəflərinə çatdırılar. Bu döyüslə aparılan kəşfiyyat idi. İkinci hədəfləri əldə etdikləri kəşfiyyata əsasən addım atmaq idi. Bəlli ki, kəşfiyyat ürəklərinə olmadı, görmək arzulamadıqlarını, görmək istəmədiklərini lap belə deyək ki, düşmənin "gözünə soxdu" qəhrəman oğullarıımız.

"Bu döyüslə aparılan kəşfiyyat adlanır. Hərb sahəsində belə adlandırılır".- Ter-Tadevosyan qeyd edib. Onun fikrincə ilk tapşırığı yerinə yetirən Azərbaycan hərbi işin bütün qanunlarına uyğun olaraq başladığı işi davam etdirmək, qərar qəbul edərsə genişmiqyaslı hücumu keçməyə hazırlıdır. Zaqqafqaziyənin ən yeni tarixi üzrə rus politoloq Oleq Kuznetsov qeyd edib ki, 4



1 Aprel 2016

gün ərzindəki döyüslərdə azərbaycan ordusu təkcə hərbi-texniki gücünü deyil, həm də daha yüksək taktiki təlimi və döyüslə nizamını nümayiş etdirdi. Bunlar Azərbaycan ordusuna imkan verdi ki, o, 20 il ərzində düşmənin hazırladığı müdafiə xəttini hücum üçün minimal itkilərlə qıra bilsin".

Bütün bunlar Azərbaycan ordusunun bu gün ciddi hərbi qüvvə olmasının bariz göstəricisidir. Ordumuz təkcə öz silahı ilə deyil, həm də əsgər və zabitlərin təlimi, həmçinin komandirlərin yüksək ağılı, strategiyası ilə sefilməsi şübhəsizdir. "Azərbaycan zabitləri son illər ABŞ-in Rusiya ilə İraq, Əfqanistan, Şimali Osetiya və Suriyadakı son illər baş verən döyüslə təcrübəsini

yaxşı öyrənib və anlayıb ki, qarşı tərəf üzərində üstünlüyü canlı qüvvənin say coxluğu ilə deyil, atış gücü ilə əldə etmək olar, bu da öz nəticəsini göstərdi", - deyə Kuznetsov "Azad Pressa" ya müsahibəsində bildirib. Eləcə də Ermənistan prezidentinin özü bu yaxında bayan edib ki, "Azərbaycan bu gün daha müasir növ silahlara sahibdir. Ermənistan isə əsasən, 1980-ci illərin silahlarından istifadə edir."



İlin ən mühüm və tarixi hadisi 2-5 aprelədə qeydə alındı və "Dördgünlük müharibə" adı ilə müasir Azərbaycan tarixinə yazılıdı. Təkcə Azərbaycan, azərbaycanlılar öz şəhər tarixini yazmadı. Eləcə də dünyadan bir çox aparıcı ölkələri mediada, kütləvi informasiya vasitələrində, internet saytlarında və s. baş verən müharibə haqqında məlumatlar dərc etdirib, fikirlər irəli sürdürlər.

"Yalnız Ermənistan və Azərbaycan arasında münaqişədən xəbərsiz olan insanlar, yaxud reallığı qəbul etməyənlər gec ya tez atışmanın başlayacağına şübhə edə bilərdi", - deyə Londondan regional analitik Dennis Sammut bildirib. Ekspertin fikrincə, hər

iki tərəf üçün Azərbaycan ordusunun işgal olunmuş ərazilərdə bir neçə yüksəkliyi alması ərazinin sahəsinə görə deyil, daha çox psixoloji əhəmiyyətə malikdir. "Azərbaycan üçün Ermənistandan 20 il əvvəl işgal etdiyi ərazilərin azad olunması arzusu indi ötən həftələrdən daha yaxın görünür. Hətta işğaldan azad olunan ərazilərin sahəsi az olsa belə"- deyə o, CommonSpaceEU saytındaki analitik müəllif yazısında qeyd edib. "Ermanistan üçün nəzarətin itirilməsi də simvolikdir. Elə görünür ki, bu sonu simvolizədir, yaxud ən azı ermənilərin 1990-ci il müharibəsindəki qələbəsinin sonunun başlangıcıdır", -deyə Londonda LINKS analitik mərkəzinin rəhbəri Sammut əlavə edib.

Dağılıq Qarabağ münaqişəsi ərazisindəki cəbhə xəttində aktiv hərbi əməliyyatların başlaması beynəlxalq ictimaiyyəti də narahat edib. Ataşın dərhal dayandırılması və danışıqlar masasına oturmaq barədə bütün beynəlxalq təşkilatların rəhbərləri, həmçinin dövlət və hökumət başçıları, yaxud xarici işlər nazirləri bəyanat verdi. ATƏT-in Minsk qrupunun həmsədrleri -ABŞ, Fransa və Rusiyadana olan həmsədrlər vəziyyəti müzakirə etmək üçün regiona gəldi. 5 aprel tarixində Vyanada ATƏT-in daimi şurası çağırıldı və burada Qarabağ məsələsi müzakirə olundu. ATƏT-in Minsk qrupuna daxil olan Rusiya burada xüsusi aktivlik nümayiş etdirib. Aprelin 5-də Rusiaya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistən prezidentləri- İlham Əliyev və Serj Sarkisyanla telefonla zəng etdi. Ötən həftə Rusyanın baş naziri Dmitriy Medvedyev və baş nazirin müavini Dmitriy Raqozin, RF XİN rəhbəri Sergey Lavrov Bakıya gəlib. Dmitriy Medvedyev İlham Əliyevlə görüşündə atəşkəs rejiminin uzunmüddəli olacağına ümidi etdiyi və tərəflərin münaqişənin nizamlanmasını stol arxasında müzakirəyə davam edəcəyini bildirib. Rusiya isə galəcəkdə də məsələnin tənzimlənməsindən ondan asılı olanları yenə yetirməyə hazırlıdır. "Rusiya bu regionda, bizim regionda sülhün olmasında Azərbaycan və Ermanistandan heç də az maraqlı deyil.

## İLHAM ƏJDƏR OĞLU ALLAHVERDİYEV

20 yanvar şəhidimiz İlham Əjdər oğlu Allahverdiyev!

Bu şəhidlik zirvəsi heç zaman tək yazılmadı!

Bu ad heç bir zaman tək çəkilmedi!

Bu şəhidlik zirvəsində İlhamın yanında hər zaman Fərizəsi oldu! Qəbir daşları belə qoşa oldu! Bakının Şəhidlər Xiyabanında qoşa dəfn olundular. 2004-cü ildən onlarn toy günü, yəni 30 iyun günü hər il ölkədə qeyri-formal olsa da, "Sevgililər Günü" kimi qeyd olunur.

Ödür ki, biz də bu ənənəyə sadıq qalaraq İlham və Fərizə Allahverdiyevlər (Fəriza Çoban qızı Allahverdiyeva)-Qara Yanvarın şəhid olmuş ailə cütlüyü haqqında bərabər danışacayıq.



\*\*\*

İlham Əjdər oğlu Allahverdiyev 12 iyun 1962-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur. Əvvəlcə oradakı 1 sayılı, sonradan Bakıdakı 54 sayılı orta məktəbdə təhsil alıb. 1972-ci ildə Bakıya köçüb. Atası erkən yaşıda dünyasını dayışib. Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün

onun yanına gönderirler. O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırı. İlham 1980-82-ci illərdə Latviyada hərbi xidmət keçir. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tokar işləyirdi. İşləyə-isləyə həm də Bakı Texniki Texnikumunu bitirir.

Fəriza Çoban qızı Nəbiyeva 11 avqust 1970-ci il tarixdə Ermanistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olmuşdur. I nömrəli tibb məktəbinin axırıcı kurs tələbəsi idi. Ailo üzvlərinin sözlərinə görə, İlham və Fəriza də vətənpərvərlik hissi qeyri-adi dərəcədə yüksək idi.

\*\*\*

1989-cu ildə subay olan İlhamın evlənməsi məsəlesi Allah-verdiyevlər ailəsinin gündəmینə gəlir. İlham ailəsinin təklif etdiyi qızların heç birinə razi olmayıb, onun bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkir 1989-cu ilin martın 19-da nişanı olur. 1989-cu ilin 30 iyununda Fəriza İlhamla Bakıda təzə açılmış "Leyla" şadlıq evində saat 6-da toy mərasimini keçirir.

1990-ci ilin yanварında İlhamla Fəriza ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Lakin yanvarın



19-da İlham Fərizəni yaşıdlıqları evdən götürüb, anasının yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra, İlham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxır. Axşama yaxın İlham qardaşı Elxanla "Şamaxinka" deyilən ərazidə görüşürlər. İşdən qara fəhlə paltarı ilə gəlmışdı. İlham və

onun dostları yardım üçün gedəndə indiki 20 Yanvar dairəsində atəş aça-aça gələn tanklarla qarşılıqlar. İnsanları qətlə yetirəcəklərini görün İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısına çıxır.

Sovet ordusunun əsgərləri İlhamı güllələyirlər. O, xəstəxanaya 00:10-da qəbul edildi. İlham çoxlu qan itirdiyindən ona qan vurmaq lazımdı. Həkimlər onun öz qanını yenidən özünə vurmmuşdular. Onun üzərində əməliyyat edən həkimin sözlərinə görə, İlhamı əməliyyat edəndə işqlar sönmüşdü. Həkimlər qəzet yandırıb onun işığında əməliyyatı aparsalar da, İlhamı xilas edə bilmədilər. Əməliyyat vaxtı onun qaraciyəri parçalanmışdı. Qarın boşluğu qanla dolu idi. Həkimlər qaraciyəri imkan daxilində hemostatik tədbirlər görməklə, tamponada etməklə reanimasiyaya verdilər. Amma 5-6 saatdan sonra o, keçinir. Səhər tezden qardaşı Elxan anası ilə birlikdə yənə İlhami axtarmağə çıxırlar. O, daha sonra xatırlayırlar:

*"Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki "20 Yanvar" dairəsindən keçərkən yerdə bir qan göləməçəsi gördük. Anam dayanıb qana baxdı. Tərcübələ dedi ki, bu nə doğma qandır... Sonradan, ləp sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imis"*

Onlar İlhamı həmin günü Respublika Klinik Xəstəxanasında tapırlar. İlhamın vurulduğunu ilk hiss edən isə Fəriza olur, güllələr atılonda İlhamı vurdularını deyir. Fəriza bütün bu yaşanınlara tab gətiro bilməyib, "Hey, İlham, sən özümü çatdıracağam" deyib, intihar etmək istəyirdi. O, birinci dəfə özünü yandırmaq istəsə də, onun qarşısını aldırlar. Fəriza toy şəkillərini stolun üzüntü tökür, onlara baxıb, yarımcı məktub yazmışdı:

*"Ana, məni uğlama. Heç biriniz uğlamayın. Mən İlhamsız yaşaya bilməram. Onsuz da..."*

Təcili yardım maşını gəlib ona iynə vursa da, qərarında qəti olan Fəriza, gecə hər kəs yatandan sonra, bir qab sirkəni içirək, intihar edir. İntihar zamanı o hamilə idi. Onun bətnində 2 aylıq

körpəsi vardı. Fəriza həkimə çatmamış, təcili maşında vəfat etdi. Əvvəlcə İlhamı Xirdalan qəbiristanlığında dəfn etsələr də, sonradan onu oradan çıxarıb, yanvarın 22-də hər ikisini Şəhidlər Xiyabanında dəfn etdilər.

\*\*\*



2004-cü ildən etibarən onların toy günü olan 30 iyun tarixi hər il qeyri-formal olsa da “Sevgililər Günü” kimi qeyd olunur. 2010-cu il yanvarın 20-da Bakı şəhəri Yasamal rayonunda Qara Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış 20

Yanvar abida-kompleksinin açılışı olub. Kompleksin üzərində faciə zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub. 2016-cı ildə şəhid İlham Allahverdiyevin şəxsi əşyaları qardaşı Elxan tərəfindən Azərbaycan İstiqlal Muzeyinə təhvil verilib. 2017-ci ildə Azərbaycanda Xalça Muzeyində Səməd Təbrizlinin İlham Allahverdiyev və Fəriza Nəbiyevaya həsr etdiyi “Sədəqət” xalçasının təqdimatı olub. Xalçanın rəssamlıq işi 3 ay, toxunması 7 ay çəkib. Toxunma zamanı 15 fərqli qayçıdan istifadə edilib ki, bu da xalçada rəsmlərin qabarlıq forma almasına kömək edib. Bu iş 2 ay vaxt sərf edilib. Toxunuş üçün 182 yun sap boyansa da, qarışdırılan rənglərlə birgə xalçada 290-dan çox rəngdən istifadə olunub. Ölçüsü 1.05 x 1.55 metr olan xalçada 100 kvadrat sm-də 532 ilma var. Bütün xalçada isə 8 yüz min ilmə yer alıb. Uzun illər qalmasını təmin etmək üçün xalçanın ərişləri ipəkandır.

2017-ci ildə Türkiyə yazarı İlham və Fəriza haqqında “Ferize (kanlı yanvar)” romanını yazıb.

İlham və Fərizənin əziz xatirəsinə xalq şairi Bəxtiyar Vahabzadə “Şəhidlər” poemasında yazar:

Dözməyib qatilin kəshəkəsinə,  
İlham çölə çıxdı gülə səsincə.  
Gördü qırhaqırdı, gördü vurhavur,  
Tanklar adamların üstüne cumur.  
Bağırdı: – Soldatlar, neylayırsınız,  
Axi, bunlar ilə siz da birləriniz.  
Axi, bu adamlar silahsızdır.  
Soldatlar daha da coşub qızdır.  
... Bu sözər İlhamın son sözü oldu,  
Ona da bir güllə... o da vuruldu.  
O gecə yatmadı bir an Fəriza,  
İlhamı gözlədi,  
İlham gəlmədi.  
Döñük taleyiş durdu üz-üzə.  
Qalib küçə ilə ev arasında,

Gecəni sübhədək o dincalmadı. Ertəsi... qapqara xəbəri gəldi,  
Ölümün həyata zaferi gəldi. Çatmadı əvvəlcə bu xəbər ona,  
İnana bilmədi qulaqlarına.  
Elə ki, inandı... o, lal kəsildi.  
Heykələ döndü.  
Anladı, bildi:  
Qapısı bağlındı, ocağı söndü.

\*\*\*

Şeirin davamında şair yazar:

O anda sarmaşıb məhəbbətinle  
Allahdan sən nəyi dilədin, qızım?  
Sən, axı, ərinə sədaqətinə  
Körpənə xəyanət elədin, qızım.  
Sınayar bəndəni Allah, çətində  
Bətdin bir günahda iki günaha.  
Xəyanət işlətdin sədaqətində  
Körpəyə qiymaqla qıydın sabahı.  
Bəlkə... açılmamış solan o gözələr  
Ulu zirvələrə yol açacaqdı.

Bəlkə o gözlərdən doğacaq səhər,  
 Zülmət dünyamıza yol açacaqdı.  
 Ey mənim yurdumun vəfadar qızı,  
 Vəfan cəfa oldu... gör sən neylədin?  
 Son öz bötnindəki o günahsızı  
 Hələ doğulmamış şəhid eylədin.  
 Həm də çox çatdırın danlamaq səni.  
 Sən həm fadakarsan, həm də günahkar  
 Bu cür şəhidliyin başqa rəngi var.  
 Zaman hər hökmündə "hakiməm" – deyib  
 Belə şəhidliyi amma görməyib.  
 Bilmirəm, nə deyək bunun adına?  
 Bütün hüdudları aşan şəhidlik  
 İkiqat, ya üçqat?  
 Ərdən qadına,  
 Anadan balaya düşən şəhidlik.


Bu idi Şəhidlik Zirvəsi! Həm də üç insanın bir arada həyatına  
 son qoyan ZİRVƏ!

## MÜTƏLLİMOV ASƏF RƏHMAN OĞLU



Asəf Mütəllimov 1966-cı il aprel ayını 2-də Neftçala rayonunda anadan olub. I Qarabağ müharibəsi zamanı könlüllü olaraq Milli Ordu suralarına qoşulmuşdur. Ağdərə, Tərtər, Ağdam ətrafında gedən döyüslərdə xüsusi rəşadət göstərmişdir. 1993-cü ildə Ağdamda gedən döyüslərdə şəhid olub. Məzəri Pirətavan qəbristanlığındadır. Neftçalada mərkəzi küçələrdən biri Asəf Mütəllimovun adını daşıyır.

\*\*\*



MÜTƏLLİM  
ASƏF  
RƏHMAN OĞLU  
22.04.1966-14.06.1993

### *Asəf Mütəllimov necə şəhid oldu*

1993-cü ilin iyununda cəbhədə vəziyyət xeyli ağırlaşdı. Buna səbəb iyunun 4-də Sürət Hüseynovun harbi birləşməsini tərksiləh etməyə uğursuz cəhdər oldu. Gəncədə baş verən hadisələr Azərbaycan ordusunun mövqelərini xeyli zayıfladı-hərbi birləşmələr bir-biri ilə qaldı, mövqeləri boşaldı. Bundan istifadə edən ermənilər Ağdamı almaq məqsədilə hücuma keçdiłr.

Iyun ayın 12-də Ağdamı əla keçirmək arzusuya hücuma keçən ermənilər səhər saat 6-da Əsgoran istiqamətindən hücuma başladılar. Elə həmin postun yanında da erməni tankı yandırıldı. Saat 11-də isə ermənilər Martuni istiqamətindən hücuma keçdi. Azərbaycana məxsus üç ərazini-Mərzili, Novruzlu və Yusifcanlısı əla keçirdilər. Azərbaycan tərəfi eks müdafiə ilə Novruzlunu və Yusifcanlısı itkisiz əla aldı. Mərzili də isə güclü



döyüslər getdi və bu döyüslərdə həlak oldu.

Daha doğrusu Asəfi komanda yoldaşları ağır yaralanmış şəkildə tapır və o, 3 gün hərbi xəstəxanada qalır. Komandiri 20 il sonra öz xatirələrində bölüşür ki, "Əslində Asəf Mütəllimov bir gün avval axşam evə getmək, ailəsinə xüsusişlə də körpə qızına baş çəkmək üçün buraxılış verilsə də, o bu fırsatından yarananmayıb orduda qalib və yarananarkən həmin buraxılış vərəqi cibindən çıxıb."

\*\*\*

Ailəsi ilə görüş zamanı anası xatirələrində bildirib ki, "Asəf çox çalışmış, hətta 10 adəd tankı öncə Lənkərana, daha sonra isə siyasi vəziyyətin qarşılığını görüdüyündən gecə ilə Qarabağa aparıb." Dünyasını dəyişərkən üç aylıq körpəsi varmış və bir il imiş ki, döyüşürmüş. Sonuncu dəfə getmək üçün yoldaşları onu aparmağa gələndə sanki ürəyinə dammış ana qoymaq istəməyib, körpənin yanında 1 az da qal deyib, onşuz da 1 ildir vuruşursan deyib. Ancaq Asəf anasını bir kənarə çəkərək deyir ki, "Əgər yoldaşlarımı bir kəlmə söz desən özümü də, səni da öldürəcəyəm." Beləcə, yola düşür Asəf!

Bir ay sonra may ayının 14-də kəndlərində qonşu toyuna gəlir və bütün gecəni gənclərlə birgə rəqs edirlər. Səhər erkən hazırlanıb yola çıxır. Ailəsi ilə deyə gülə sağıllaşan Asəfin tam bir ay sonra 15 iyunda ölüm xəbəri gəlir.

\*\*\*

Döyüş yoldaşları və komandiri qeyd edir ki, sanki bu gənclərin ölümüne bağlı olur hər şey. Asəf və yoldaşlarının ölümündən sonra erməni tərəf tam iki gün hücuma keçmir. Sonralar Müdafiə Nazirliyi araşdırıraq məlumat yayır ki, Asəf və digər yoldaşları dünya miqayışlı beynəlxalq erməni terrorçu Molte Melkanyanın



Monte Melkanyanı öldürən Asəf Mütəllimov.  
Monte Melkanyan beynəlxalq terrorçu id. və Qarabağ müharibəsində Asəf Mütəllimov-un idarə etdiyi 258 Nömrəli PD Məktəbin ekipajından mahv edilmişdir.

oldurmək imkanına malik olub. Belə ki, Müdafiə Nazirliyi Kaşifiyat idaşının sabiq rəisi Genral-leytenant Təlib Məmmədov öz bayanatında qeyd etmişdir "Melkanyan 1993-cü il iyunun 12-də Mərzili kəndində gedən ağır döyüslərdə 708-ci briqadın ikinci motoatıcı batalyonun döyüşçüləri tərəfin-dən məhv edilməsi barədə araş-

dırılma aparılarlaq, məlumatlar sistemləşdirilmişdir".

Bu mövzuda ilk obyektiv araşdırma isə 9 iyun 2005-ci il Günsəhər qəzeti dərc olunub. Qəzətdə gedən xəbərdə bildirilir ki, Melkanyanı Azərbaycan əsgərləri məhv edib.

Bundan sonra Asəf və digər yoldaşı 2003-cü ildə Azərbaycan bayrağı ordeni ilə təltif olunurlar.


\*\*\*

2014-cü ildə Monte Melkanyanı öldürən və Mərzili kəndini işğaldan qurtaran Asəf və digər iki yoldaşı barədə 258 Nömrəli piyada döyüş maşının ekipajı filmi çəkilir. Tammetrajlı sənədli film rejissor Elçan Məmmədov tərəfindən çəkilmiş film Nəcəf Nəcəfov Fondunun istehsalıdır. Film 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüslərdə məşhur erməni terrorçusu Monte Melkanyanı məhv etmiş ekipaj üzvlərindən – 258 nömrəli Piyada Döyüş Maşının ekipajından bəhs edir. Film müəllifləri sənədlər, şahidlərin, hadisələrin həyatda olan iştirakçılarının ifadələri asasında döyüş əməliyyatlarının xronologiyasını bərpa ediblər.

Filmə bildirildiyi kimi 12 iyun 1993-cü il Mərzili kəndində erməni UAZ-nı Xətai Baxışovun əsgərləri Şaiq Kəlbiyev, *Asəf Mütəllimov* (har ikisi o döyüsdə şəhid olub) və Azəddin Musayev vurub. Belə bir sücaatlı şəhidi zirvəsinə yüksəlmışdır ASƏF MÜTƏLLİMOV!

## MİLLİ QƏHRƏMAN ÇİNGİZ SALMAN OĞLU QURBANOV

*Çingiz Salman oğlu Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olmuşdur. 29 dekabr 2016-ci ildə Tovuz rayonu ərazisində qəhrəmancasına şəhid olmuş və ölümündən sonra ona "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.*



24 noyabr 1994-cü ildə anadan olan Çingiz Qurbanov 2012-ci ildə məktəbi bitirərək elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub. Daha sonra, 2016-ci ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov

həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanmışdır. Əsgər Çingiz Qurbanov 29 dekabr 2016-ci il tarixində Azərbaycan-Ermənistən dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupun təxribatını qarşısını alan zaman, ermənilərin pusqusuna düşərək şəhid olub. Naticədə Çingiz Qurbanovun nəşri üç həftədən artıq erməni tərəfindən qalıb. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonunda 5 fevral 2017-ci il tarixdə Çingiz Qurbanovun nəşini Azərbaycan tərəfina təhvil verib. Fevralın 6-sı saat 09.30-da isə Çingiz Qurbanov ilə vida mərasimi olub. Çingiz Qurbanov doğulduğu Qusar şəhərində Şəhidlər Xiyabanına son mənzilə yola salınıb. Dəfn mərasimində minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılmışdır. Dəfn mərasiminin sonunda yaylım atəsi açılmış

və əsgər Qurbanov uğrunda şəhid olduğu torpağa tapşırılmışdır. 7 fevral 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin



1966 nömrəli sərncicə ilə Azərbaycan Respublikasının ərazi bütövliyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidiyiə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. 9 fevral 2017-ci il tarixində isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Çingiz Qurbanovun ailə üzvlərini qəbul etdi. Prezident İlham Əliyev qəbulun sonunda şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz" medali və Bakı şəhərində yerləşən üç otaqlı mənzilin orderini təqdim etdi. 13 mart 2017-ci il tarixdə Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurban oğlu Qurbanov ölkə prezidenti, cənab İlham Əliyevə məktub ünvanlaşmış və məktubda qarşidan gələn Novruz bayramını təbrik etməklə, ailələrinə göstərilən diqqət və qayğıdan dolayı ölkə rəhbərinə minnətdarlığını ifadə etmişdir.

\*\*\*

Məktubun mətni aşağıdakı kimidir:  
*Salman Qurbanovdan, Qusar, Azərbaycan*

*13 mart 2017, 18:00*  
*Hörmətli cənab Prezident,*

*Sizi – xalqunuzın türumümilli lideri Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidiylə höslədiyi möhtəram Prezidentimizi Azərbaycanın Milli Qəhrəmanı şəhid Çingiz Qurbanovun ailəsi adından salamlayır, qarşidan gələn Novruz*

**bayramınızı səmimi qəlbdən təbrik edirik.**

Möhtərəm Prezident, Siz ulu öndərimizin layiqli davamçısı, hər bir Azərbaycan vətəndəyin Prezidentisiniz. Sizin Azərbaycan xalqının firavan yaşaması, müstəqil dövlətimizin inkişafı, ordumuzun daha da qüdrətlənməsin naminə yorulmaz fəaliyyətiniz hamimizi sevindirir və hər bir Azərbaycan vətəndəşini Sizin rəhbərliyiniz altında daha yaxşı işləməyə ruhlandırır.

Ulu Öndərimiz müasir müttəşəkkil Azərbaycan Ordusunun qurucusudursa, bu Ordunu nəinki Qəfqazın, eləcə də dünyanın ən güclü orduları səviyyəsinə yüksəldən müdrik və qatıyyətli Ali Baş Komandanımız məhəz Sizsiniz, cənab Prezident!

Azərbaycan Ordusu ötən ilin aprel döyişləri zamanı məhəz Sizin rəhbərliyiniz altında düşmənin layiqli dərsini verdi və qələbə ilə nəticəalanın bu dördgünlük savaş hərb tariximizə qızıl hərflərlə yazıldı. Sizin dediyiniz kimi, aprel döyişləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini, vətənpərvərliyini göstərdi.

Mənim oğlum Çingiz Qurbanov da Azərbaycan Ordusunun əsgəri idi. Azərbaycan Texniki Universitetini bitirən kimi onu həqiqi hərbi xidmətə yola saldıq. Gənc əsgərlərin hazırlıq kursunu keçdiklən sonra cəbhə bölgəsində könüllü olaraq xidmətini davam etdirirdi. 2016-ci il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin silahlı diversiya qrupunun taxibatının qarşısını alırkən şəhidlik zirvəsinə ucdıldı. Oğul itkisini heç nə avaz edə bilməz. Birçə onunla təsəlli tapırıq ki, oğlumuz Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olub. Tək Vəfan sağ olsun!

Təssüfki, beynəlxalq hüquqa məhəl qoymayan Ermənistən qeyri-insani hərakətləri nəticəsində şəhidimizin cənazəsini 39 gün hasratla gözlödük. Cənab Prezident, yənə də Siz gözlərimizi yollardan yiğdimiz, həsratımıza son qoydunuz. Sizin tapşırığınızla Müdafiə Nazirliyi rəhbərliyinin, müvafiq dövlət qurumlarının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və ardıcıl danışqlar nəticəsində nəhayət oğlumuzun nəşri alınaraq böyük ehtiramla

Bakiya gətirildi. Dövlət səviyyəsində, böyük izdihamla şəhidimiz son mənzilə yola salındı.

Sizin Sərəncamınızla Azərbaycan Respublikasının ərazi bütövliliyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyük tapşırığını yerinə yetirərək göstərdiyi şaxsi igidliyi görə oğlumuz əsgər Cingiz Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi, xatirası əhədiləşdirildi. Çox sağlam olun, cənab Prezident!

Sizinlə görüşümüz, bizi çox yüksək səviyyədə qəbul etməyiniz, şəhid oğlumuzun layiq görüldüyü "Qızıl Ulduz" medalını və yeni mənzilin orderini ailəməzə verməyiniz, dövlət səviyyəsində bütün problemlərinin yüksək səviyyədə həlli, hərtərəfli qayğı ilə əhatə olunmağımız təkcə Qurbanovlar ailəsinə deyil. Vətən uğrunda hələk olan hər bir şəhidin ailəsinə göstərdiyiniz diqqət və qayğının təcəssümüdür.

Cənab Prezident, biz Qusar rayonundanıq. Mənim anam azərbaycanlı, atam isə ləzgirdir. Azərbaycanda yaşıyan, but torpağı özünə Vətən hesab edən, bə ölkənin vətəndaşlığı olan ləzgilər də tarix boyu Azərbaycan dövlətinə və dövlətçiliyinə həmişə sadıq olub və bunu gəl də sadiqlərlər. Hələ 1918-ci ildə Quba soyqırımı zamanı bizim ulu babalarımız da azərbaycanlılarla bir cəbhədə, bir səngərdə erməni daşnaklarına qarşı mərdliklə vuruşmuş, şəhid olmuşlar.

Qarabağ savaşında neçə-neçə qusarlı Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşub, orden və medallara layiq görünlüb, şəhidlik zirvəsinə ucalıbdır.

Qusar Ulu Öndərimizin Vətən qarşısında xidmətlərini həmişə yüksək qiymətləndirdiyi general Mahmud Əliyev, Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyevin, Milli Qəhrəman Fəxrəddin Musayevin vətənidir.

Gənclərin ümummilli liderimiz Heydər Əliyevin azərbaycanlıq məskurəsi əsasında tərhiyyə edilməsi bizim rayonumuzda da başlıca məsələlərdəndir. Hər bir valideyn çalışır ki, Vətənə layiq vətəndaş yetişdirsin.

*Tarixi düşmənlərimiz bu gün də Azərbaycanda dostluq və qardaşlıq şəraitində yaşayın xalqların arasına ədavət toxunuş sapmış, onları qarşı-qarşıya qoymaq isteyirlər. Lakin onlar birdəfəlik bilməlidirlər ki, Azərbaycanda yaşayın xalqların Mührəz, Fərid, Cingiz kimi minlərlə, on minlərlə vətənpərvər oğlu və bu oğulların xidmətlərini yüksək qiymətləndirən, onların adlarını əbədiyəldirən Sizin kimi müdrik Prezidentimiz var.*

*Cənab Prezident, Heydər Əliyev Fonduñun prezidenti, xalqımızın görkəmli qızı, səda, xeyirxah və alicənab insan olan çox hörmətli Mehriban xanımı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməyiniz biz qusarlıları da çox sevindirdi. Fürsətdən istifadə edərək, azizimiz Mehriban xanım Əliyevaya da səmimi təbriklərimizi çatdırırıq.*

*Əmin ola bilərsiniz ki, biz – şəhid Milli Qəhrəman Cingiz Qurbanovun ailə üzvləri, onun həmyeriləri də Azərbaycan naməsi Sizin hər bir əmrinizə hazırlıq.*

*Ailəmizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdər, möhtəşəm canab Prezident!*

*Şəhid Milli Qəhrəman Cingiz Qurbanovun ailəsi adından dərin hörmətlə,*

*Salman Qurban oğlu Qurbanov, şəhid atası.  
Azərbaycan Respublikası, Qusar rayonu.*

\*\*\*

Dəfnin sahəri gün Milli Qəhrəman status ilə mükafatlandırılan Cingiz Qurbanovun ailəsinin yaşadığı Həzrə kəndindəki evlərində atası Salman Qurbanov "Ölkə.Az" xəbər agentiliyinin suallarını cavablandıraraq oğlu haqqında aşağıdakı xatirələrini bölüşməşdir.

O, qeyd etmişdir ki, Cingiz uşaqlıqda çox yaxşı usaq olmuş, ağıllı, mərd, savadlı, valideyn sözünü dinləməsi ilə seçilmiştir. Balaca vaxtında dəcəlilik edən Ç.Qurbanov böyüdükçə daha sakit və sakin bir gənəcə çevrilmiş, dərslerinə xüsusi diqqət yetirərək, 2012-ci ildə məktəbi əla qiymətlərlə başa vurmuşdur. Elə həmin ildə Azərbaycan Texniki Universitetinə qəbul olunan

Ç.Qurbanov universitetdə də çox yaxşı oxuyaraq 4 il ərzində heç bir problemi yaşamamışdır. Cingizin oxuduğu fakultə Müdafia sənayesi nazirliyinə aidiyyatı olan optik cihazlar və lazer şüaları fakultəsiyim. 2016-ci ildə universiteti bitirən kimi hərbi xidmətə yollanmış və cəbhə bölgəsində xidmət etmişdir.

Oğlu ilə telefon danışqlarından söhbət açan ağırlı ata bildirmişdir ki, hər zəngində oğlu ona deyirmiş "ata narahat olma, hər şey yaxşıdır, toمىزىدۇر, xidmət gedir". Sonra atası oğlunun itkin düşmə xəbərini eşidib Gəncəyə getməsindən, orda oğlunun şəhid olduğunu öyrənməsindən və 39 gün boyunca həsrətlə necə yol gözləməsindən danışır.

\*\*\*

Milli Qəhrəman Cingiz Qurbanovun dəfnində iştirak edənlər qeyd edir ki, Döyük ruhu ilə özündən artıq sayıda olan düşmənə qarşı hücumu keçən 22 yaşılı qəhrəman Cingiz Qurbanovu Bakıdan doğulduğu Qusara qədər uzanan 190 km yol boyu irəliləyən böyük maşın karvanına hər kəs əsgər salımı verir, onun tabutunun qarşısında Azərbaycanın üçrəngli bayrağını dalğalandırırlar. Bakı-Qusar yolu bayraqlara, çiçəklərə bürünmiş, Vətənimizin 22 yaşılı qəhrəman oğlunu elə QƏHRƏMAN kimi qarşılıyırıqlar. Şərafına yaxılım atəşləri açılaraq, şərafına Azərbaycan Respublikasının Himni səsləndirildi o gün... Qazaxdan Qusara qədər 660 kilometr məsafədə Cingizin tabutu ilə qol-boyun olaraq bayrağımız da atasına təhvil verilmişdi o gün. Bayrağı öpüb ürəyinin üstüna qoyan ata sanki oğlunun nafosunu hiss etmək istəmişdi. Bir neçə dəqiqə sonra isə Cingizin əbədi köçdüyü son mənzili gül-ciçək dənəzinə dönmüşdü.

\*\*\*

Cingiz Qurvanovun qaytarılması xəbərini eşidən Aida Eyvazlı yazırı ki, elə o anda, "Gəl boyuna qurban, ay Vətən oğlu" mahnısının sözləri qəlibimdə qövr etdi. Onu Vətən torpağına əmanət edib gələndən sonra isə Cingiz balamıza belə

## MÜŞVİQ ARİF OĞLU ORUCOV

Şahdağın gözleri yollarda qaldı,  
Gəl boyuna qurban ay Vətən oğlu.  
Xızı dağlarını sis-duman aldı,  
Gəl boyuna qurban ay Vətən oğlu.

Yollar da yoruldu yol gözləməkdən,  
Dillər qabar oldu "Çingiz" deməkdən,  
Ay oğul 40 günü tamam etdiñ sən,  
Gəl boyuna qurban ay Vətən oğlu.

Şırvanda Şıxlara and verdim səni,  
Dərbənddə Qırxlara tay tutdum səni,  
Qəmlili laylalarda uyutdum səni,  
Gəl boyuna qurban ay Vətən oğlu.

Tabutun əsgərlər çıyində qalxdı,  
Bayraqlar yoluna pişvaza çıxdı,  
Axdı, anaların göz yaşı axdı,  
Gəl boyuna qurban ay Vətən oğlu.

Mənə yaraşmayır təkəbbür, qürur.  
Hələ alınmayan qisasın durur,  
Ruhun yuxularına galib soruşur:  
Dur qisasımı al, ay Vətən oğlu.

\*\*\*

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə "Çin olan yuxu" adlı qısa film çəkilib.

Filmə qeyd olunan link vasitəsilə baxmaq olar: [https://www.youtube.com/watch?v=x\\_ID-6bJ8ms](https://www.youtube.com/watch?v=x_ID-6bJ8ms)



Müşviq Orucov 1994-cü ilde Bakıda doğulub. O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşviq Orucov 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyuter texniki fakültəsinə qəbul olub. Universitedə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib. Havalarda isinənda axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışmış.

Sonuncu dəfə 2016-ci ilin yanvarda valideynlərlə görüşüb. O, Naftalan şəhərində hərbi xidmətdə

olub. Sonuncu dəfə 2016-ci il 29 martda atası Müşviqlo danışıb. Hövəsan qəsəbasında yerləşən "Dədə Qorqud" qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Tabuta sarılan döyüş bayrağı şəhidin atası Arif Orucova təqdim olunub

Müşviq Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.



\*\*\*

### *Valideynlərinin Müşviq Orucovla bağlı xatirələri*

Valideynləri müharibəni bir dəfə görmüşdülər. Zəngilan rayonundan köçkün düşəndə hələ Müşviq doğulmamışdı. 1994-cü ildə Bakıda doğulan Müşviq Zəngilanı ata-anasının söhbatlərindən tanıyıb. Bir də evlərinin yaxınlığındakı 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub.

"Lyulun 1-i gəlməli idi. O vaxt yaxınlaşdıqca başqa cür oluram, əvvəlki kimi yox". "Mən hələ qəbul edə bilmirəm ki, o yoxdu. Deyirdi havalar isinsin, galəcəm. İndi adam yanıt-tökülür, havalar isindi, o gəlmədi"- aprelin 1-də Azərbaycanla Ermənistan arasında atəşkasın pozulmasından sonra cəbhədə şəhid olan Müşviq Orucovun valideynləri köks ötlər-ötürə ogullarından məhz bu şəkildə danışırular öz müsahibələrində!

Anası-Aygül Məmmədli xatirələrini danışarkən qeyd edib ki, yataqxanada yaşayıblar. Müşviqlə bacısı eyni vaxtda universitetə hazırlaşıblar. Oğlu darisqal evdə, dəhlizdə səs-küyla, evdə dizinin üstüne taxta qoyub dərslərini yazırımış. "Otaga balaca masa var idi. Çox zaman həmin masada yemək hazırlanğından Müşviq stol əvəzinə nard taxtasını qucağına alaraq dərslərini hazırlayırdı". Əziyyətinin nəticəsində Müşviq 700 balla Azərbaycan Texniki Universitetinin Avtomatika və kompyuter texnikası fakültəsinə qəbul olub. Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib. "Oradan da çıxıb universitetə gedirdi. Bizi kömək etmək istəyirdi. Deyirdi, heç olmasa yol pulunu özüm qazanım"- atası Arif Orucov ağrı ilə əlavə edir öz xatirələrinə!

Ölündə ailəsi istəyib ki, Müşviq magistratura imtahanın versin, bəlkə ona qədər qanun dəyişər, əsgərlilikdən möhlət verərlər.

Ancaq! Müşviq buna razi olmayıb! Atasının qeyd etdiyinə görə o, bildirib ki, -"Məhəllədə 5-6 uşaq əsgərliyə gedib

gəlib. Yaşca mən onlardan böyükəm, onlar əsgərlilikdə olublar, mən qalmışam. Utanıram, gedim-galim sonra magistratura oxuyaram".

Anası oğlunun kitaba, elmə olan həvəsindən danışaraq, sonuncu dəfə yanvarda oğlu ilə onun xidmət etdiyi Naftalan şəhərində görüşləri zamanı gördükлərini xatırlayaraq qeyd edib:- "Ölinda yənə kitab var idi. Deyirdi, kitab oxuyun. Bu kitabda pul qazanmağı öyrədirlər. Güлə-güлə dedim ki, maman qurban, biz oxumağı öyrətmışik, sən də pul qazanmağın yolun əyrən, gələndə özünə bir iş qur. İxtisası da elə idi ki, gələn kimi iş tapacaqdı"

\*\*\*

Sonuncu dəfə 29 martda atası Müşviqlə danışıb. Ona çatdırıb ki, diplomun alıb, surətin çıxarın yaxın vaxtda göndərəcək. Atəşkəs pozulduğu günlərdə valideynlər düşünüb ki, yəqin zəng etməyə imkan olmur. 4 aprelədə gözlənilməz xəbəri alıblar, Müşviq döyüşlərdə həlak olub. "Hadisələr baş verəndə onları Tərtərdə Talış kəndi yüksəkliyinə qaldırıblar. Ara sakitləşib, 4 nəfər bir yerdə oturublar. Bir nəfəri nəsə götürməyə göndəriblər, o gəlib görüb ki, mərmi düşüb onlar həlak olublar".

\*\*\*

"Səma" şadlıq evi Müşviq Orucovun yas mərasimini öz boynuna götürmüdü. İslədiyi şadlıq evinin bəy-gəlin masasına bəlkə də ürəyindəki gizli, heç kimə bildirmədiyi bir sevginin xəyalı ilə çox boylanmışdı Müşviq. Amma o yas mərasimində həmin masada ayləşməkçün ona "Vəğzalı" yox, ağı çalınmışdı. Taleyinə yazılılaq ömür yazısı bu imiş demə...

## **20 YANVAR İCTİMAİ BİRLİYİ**

**Tərtibatçı:** Qahirə Məmmədova

**Dizayner:** Fərqañə Əliyeva

**Çapa imzalanmışdır:** 12.07.2018

**Kağız formatı:** 60x84. 1/16

**Çap vərəqi:** 3

**Tiraj:** 550

**“Cahanoğlu” MMC-nin sifarişi əsasında**

**“Heroqlif” mətbəəsində çap edilmişdir.**

